


Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ölkə iqtisadiyyatına nə qazandıracaq?

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası ölkəmizin iqtisadi inkişafına və siyasi nüfuzunun artmasına çox böyük töhfə verəcək

Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı işğaldan azad edilmiş digər rayonlar kimi Zəngilanın da məskunlaşmasının tezliklə başlayacağını, burada yeni, müasir infrastruktur qurulacağını, ekoloji təmiz bölgə yaradılacağını, innovativ iqtisadiyyat yaradılacağını bəyan edib. Ümumiyyətlə, Prezidentin işğaldan azad olmuş rayonlara səfəri zamanı bu ərazilərin necə qurulacağı barədə anonslar verilib. Bəs ölkəmizin 2 böyük iqtisadi rayonunun - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkə iqtisadiyyatına qoşulması ilə neler baş verəcək? Yازımızda bu məsələləri təhlil etməyə çalışacaqı.

Mühərbiyədən keçən 1 il ərzində ərazinin minalardan təmizlənməsi işləri sürətlənilib, elektrik, su, qaz xələrinin, avtomobil ve dəmiryolu nüunu çəkil-mə-



səhər işləri sürətli davam edir. Füzulidə beynəlxalq aeroportun tikilmesi, daha 2 aeroportun tikiləcəyi anonsu, Bakı-Naxçıvan dəmiryolunun dağıdılmış hissələrinin sürətli bərpası işləri, parallel olaraq eyni marşrut üzrə avtomobil yolunun çəkilməsi işləri, Füzuli-Şuşa avtomobil yolunun tikilmesi, əraziləkə şəhər və kəndlərə elektrik, qaz, su, telefon, internet xələrinin çəkilməsi, aqrar sahədə məhsul yiğiminin təşkili və bu kimi işlər göstərir ki, tezliklə bu ərazilə böyük canlanma yaranacaq.

Hazırda azad edilmiş şəhər və kəndlərin baş planları hazırlanıv ve tezliklə layihə üzrə böyük bərpa işlərinə başlanacaq. Ağlış şəhər və kəndlərin tikiləcəyi, məşələrin və yaşıllıq sahələrinin salınacağı bu bölgə təmiz ekoloji region kimi dünyada tanınacaq. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının tezliklə ölkəmizin ən inkişaf etmiş regionlarına çevriləcəyi nə şübhə yoxdur. Bunun üçün həm təbii-coğrafi, həm insan re-

QARABAĞA BÖYÜK QAYIDIS

sursu, həm iqtisadi-maliyyə imkanları yeterincədir. Ərazilərin bərpasında xarici kapitalın da iştirakı nəzərdə tutulub. Artıq bir sırə ölkələr buraya investisiya qo-

yacağını bildirib.

Azad edilmiş zonalara qayıdaqcaq azı yarım milyon məcburi köçküv var və onların yaxın bir neçə il ərzində tədricən və mərhələli şəkildə bu ərazilərdə məskunlaşacağı gözlənilir. Burada yaşayana lərə dövlət tərəfindən ev, torpaq sahəsi veriləcək, sahibkarlıq fəaliyyəti üçün güzəştli kreditlər və sair xüsusi güzəştler tətbiq ediləcək.


Özünüməşulluq programının bu ərazilərdə geniş tətbiq olunması da burada yaşayacaq insanların işlə teminatı və məhsul istehsalının artmasına səbəb olacaq. Nəticədə burada iqtisadi fəallıq artacaq, sosial rifah yüksələcək. Yekun olaraq bütün bu işlər ölkəmizin qeyri-neft sektorunun payının artmasına gətirib çıxaracaq.

Bu da özünü növbəti illerde ÜDM-in artımında, bütçə gelirlərinin çoxalmasında, o cümlədən



bütçə gelirlərində qeyri-neft sektorunun payının artmasında, xeyli sayıda yeni iş yerlərinin yaranmasına göstərəcək.

Cənab Prezident hələ 17 il əvvəl Nazirlər Kabinetinin iclasında çıxış edərkən ölkə iqtisadiyyatının neftdən asılılığına son qoyulmasına əsas hedəf olduğunu qeyd edərək belə demişdi: "Neft faktoru ölkəmizin iqtisadiyyatında böyük rol oynayacaq. Ancaq biz iqtisadi siyasətimizi elə qurmaliyiq ki, sənki Azərbaycanda neft yoxdur, daha doğrusu, Azərbaycan neft ölkəsi



Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

deyil".

Keçən 17 il göstərdi ki, bunlar sadəcə söz deyildi. Bu müddətde sahibkarlığın dəstəklənməsi üçün dövlət ardıcıl olaraq işlər həyatə keçirib. Sahibkarlara güzəştər tətbiq edilib, bəzi sahələrdə vergilər ləğv edilib və ya azadlıq edilib. Güzəştli kreditlər, subsidiyalar, dövlət yardımçıları aqrar sektorda ciddi artımlara səbəb olub. Nəticədə, ölkədə on minlərlə yeni müəssisə açılıb, yüz minlərlə insan işlə təmin olunub, milyonlarla ton əlavə məhsul istehsal olunub. Bunu nəticəsidir ki, bu gün Ümumi Daxili Məhsulun tərkibində qeyri-neft sektorunun payı 70 faizi çatıb.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları, sahibkarlığın dəstəklənməsi ilə bağlı qəbul olunan qanun və qərarlar, yerli istehsalın həcminin artırılması üçün atılan addımlar buna gətirib çıxarıb ki, global maliyyə-iqtisadi böhranları zamanı və pandemiya dövründə Azerbaycan ciddi zərər çəkmədi. Hətta bu hökumətə imkan verdi ki, manatın məzənnəsini qoruyub saxlasın, baxmayaraq ki, bütün qonşu ölkələrin valyutası çox ciddi şəkilde dəyərini itirib.

Məhz qeyri-neft sektorunun bu həddə gəlib çatması nəticəsində bir neçə il əvvəl neftdən gələn gelirlərin azalması fonunda dövlət bütçəsində yaranmış kəsiri lazımi qədər kompensasiya edə bildi və məhz bunun nəticəsində başqa ölkələrdən fərqli olaraq Azerbaycan dövlət bütçəsində sosial xərcləri bir manat da azaltmadı.

Bəs, bu strategiyanın işğaldan azad edilmiş iki iqtisadi rayonda tətbiqi ölkəmizə nə verəcək? Proqnozlarımızı qısa şəkildə oxucuların nəzərinə çatdırmaq istəyirik:

1. Qeyri-neft sektorunda sahibkarlıq subyektlərinin sayı xeyli artacaq ki, bu da əlavə iş yerləri və əlavə məhsul istehsalı deməkdir. Nəticədə ölkədə bolluq yaranacaq ki, bu da qiymətlərin ucuzlaşmasına səbəb olacaq.

2. Yeni istehsal və xidmet obyektlərinin açılması nəticəsində ümumadxili məhsulun həcmi, dövlət bütçəsinin gelirləri xeyli artacaq, strateji ehtiyatlar gələcək nəsillər üçün qorunub saxlanacaq.

Elçin Bayramlı

3. Yerli istehsalın artması ölkəmiz ixracında qeyri-neft sektorunun payını artıracaq, idxaldan asılılıq daha da azalacaq.

4. İşğaldan azad edilmiş rayonların hesabına turizm, nəqliyyat-logistika və aqrar sektorda ciddi artımlar əldə olunacaq. Ölkənin su ehtiyatının 1/3-ni təşkil edən ərazinin su ehtiyatları digər rayonların da su təchizatında böyük töhfə olacaq.

5. Ölkədə əhalinin ərazilə üzrə demoqrafik balansı yaxşılaşacaq. Bele ki, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir kimi iri şəhərlər məskunlaşmış məcburi köçkünlər azad edilmiş ərazilərə qayıtdıqdan sonra, ölkə əhalisi ölkə ərazisi üzrə normal paylaşılmış olacaq və bu da şəhərlərin yükünü azaldacaq.

Zəngəzur Dəhlizinin açılması təkcə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üçün deyil, bütün ölkəmiz üçün xeyli dividendlər verəcək. Naxçıvanın blokadası götürülmüş olacaq, Türkiye və Avropana daha qısa yol əldə ediləcək, bu dəhlizin Böyük İpek Yoluna qoşulması ilə ölkəmiz tranzitdən xeyli gərli əldə edəcək, xarici ölkələrə ticarət imkanları daha da artacaq.

Ümumiyyətlə, yaxın 5 ilde Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası ilə Azərbaycan iqtisadi qüdrətini, buna müvafiq olaraq siyasi nüfuzunu daha da artıracaq. Ölkədə sosial rifah xeyli yüksələcək. Respublikamız dönya-nın sosial və iqtisadi cəhdədən ən inkişaf etmiş ölkələrindən birinə çevriləcək.

Bu, əlbəttə, asan iş deyil, çox nəhəng iqtisadi-maliyyə təminatı, böyük zəhmət və vaxt, ən əsasi düzgün idarətme və düşünülmüş strategiyanın tətbiqini tələb edir. Dövlətimizin və xalqımızın bunun üçün həm lazımi imkanları, həm də iradəsi var. Bu o deməkdir ki, artıq Azərbaycanın dünyanın inkişaf etmiş qüdrətli dövlətlərindən birinə çevriləcək.

Bu, əlbəttə, asan iş deyil, çox nəhəng iqtisadi-maliyyə təminatı, böyük zəhmət və vaxt, ən əsasi düzgün idarətme və düşünülmüş strategiyanın tətbiqini tələb edir. Dövlətimizin və xalqımızın bunun üçün həm lazımi imkanları, həm də iradəsi var. Bu o deməkdir ki, artıq Azərbaycanın dünyanın inkişaf etmiş qüdrətli dövlətlərindən birinə çevriləcək.

Prezidentin sözləri ilə desək, artıq mühərbi qəlebə ilə bitib və indi qarşımızda böyük quruculuq işləri durur. Dövlət başçısı bununla bağlı öz qəti siyasi iradəsini ortaya qoyub və Azərbaycan ardıcıl olaraq bu hədəfə doğru irəliləyir. Tariix və təcrübə göstərdi ki, Prezident İlham Əliyev verdiyi sözərin hamisini yerinə yetirir. Şübə yoxdur ki, bu deyilənlərin də reallaşması tezliklə baş tutacaq.